

MOLLA

nəsrəddin

Bürokratin zəfər alajı

Maj 1930 № 19

2-nci il əvvəl



5
-75

Kəksənylər—Çağırtqə ilə bürokratin
arasında olan ittifaqdan xəbəri-
miz olcajda—əzəmiz işə qırığardıq

BUTUN DUNYA JOKSYLLAR BİRLƏŞİNİZİ

MOLLA NƏSRƏDDİNİN ABO NAÇƏ OLMAK ŞƏRTLƏRİ:

İdərə və mənəssələr üçün:		Unvanı	Zəhmətqay və xidmətlər üçün:
Bir ajiük	— 80 k.	Baq, Qəhnə Poçta	Bir ajiük
Uç ajiük	2 m. 40	qoşun № 64.	Uç ajiük
Altı ajiük	4 — 60	Telefon № 10-83	Altı ajiük
Bir illiq	9 —	Адрес	Bir illiq
		Бакы, Стара-Полтава	
		улица № 84.	
		Телефон № 10-83.	

Uç ismail.

Ravjanın asar, nakilan oxbar boylu rəvəjat edir qi oñam sukkə də birisi bir nəfər Uçğustanla kərdaş müracət edub dağışlan də qi iqlitlərdən qimlari tanıdığus sorysyr

Ləzəli kərdaş özünü tox dytyb:

—Bizim dağıştında uç iqlit var can kərdaş! Birisi mənim omisi oğly, birisi mənim dəjəsb oğly

Ölini döşünə vytarak:
—O birisini deməz can kərdaş-dijə cavab verir.

O qun bir Əli Şijəsinə rast qəlmışəm, məndən müsəlman aləmində qi mo'min allah bəndələrindən qimi tanıdığum sorysyr. Bəndə ləzəli kərdaş qibi özümü duzdaihd başladım:

Dunjada var jək oçu nəfər paq vucud mukədəs var idi qi islam aləminin bə'isi itixarə sajan juy mohlərdən zatların misli nə axərda olyb nə naxərda.

Bylardan biri Naxçəvanda camaətin qərisinə saman topan, camaətin «xejir xahi» olan və çuqə kodər onun adı ilə jad edilən camaətin «Səfi» sajanlan məhryim İsmail Xan idi. Xan nə xan.....Allah bnyu butun Naxçəvanlılar uçun çəşu bəzə nazil olmys bir əzralı xalk etmişdi.

Bələd öldüyüm allah bəndələrindən birisi by «vucud mohlərdən» dir. Tanıdığum iqlinci Əsrəl məxykat sajanlan bəndələrəndir İsmail İlim ləralım jə'niatənən qəsad olan bazarınan, satılmayan kolju surulərinin xərid

olmıyğuna sonəy ismail pejgəmərdir onyn şərifinə Hacı Hüseynli, «hac Əli, Hacı Talib, Hacı İbrahim, bir çək bynyın qibi «kəsa ky-laklar» Qyhi, mina'ji zəjərat etməyə nail olyublar.

Jə'n'i müsəlmanların qəbab həjramə oğly qunu sajanlan kyrbən həjramənin qəndəyə sobob olan vucud bilməsi, uç juz iqlimə dərmin «səfi» dokymıların» birisi olan ismaildir.

O qi kəldə tanıdığum başkə mo'min bəndəyə can kərdaş byrədə səhibət bir kəpər tyldy.

Ej əziz bəni uçunu vucudyn adəb salavat çəviriməncə deməjəqəm. Uçunu tanıdığum adam çək nəjuz ədamdır.

Biz müsəlmanların boynunda by səxsin boylu minnəti var. Hər qal başkə millətlərin butun bəşəriyyətin əsydə və rəlat jəşmələri, uçun ün cürə ixtirə lən edən Edisontar, Cernstari, Nilyotariar, Paskallara və başlən alimləri varsa, bizimə qəndirə bəzlik, həkə bəzlik səhibət dənlik, zəncir vyrmak, baş jərmək və by qibi bir çəkəndə hərəqətlərin müxtəlif olan Şah İsmail sələvimiz vardır. Jə'n'i ej mənim əzizim! mənim tanıdığum uçunu müsəlman bəndəsində mohlərdənliq tənəşmənin bənisli olan İsmaildir. By zatın biz müsəlmanlara (tdiq xidməti səjib kyrtarmak olmaz. Əsirlərdən bir əq bas, jəqə kartın jəyyn boylu qəbub mütə xəssislərinin ryzı dağışub sajan mahlərdənliq cənnə kyrbən öldüyüm haman İsmail məjdəna çəkərməşdir.

Hər qəb by qışi olmasajdı, onda bəs zəvəjlə müsəlmanlar başkə xəlkərin janında nə ifa iftixar edə bilərdilər.

Hejij döqilim!..Ancaq di qəl qi bir çək joldan əzməşlər by qəzəl nəjmət, bizim uçun çək qəzur.

Qul qibi paqəzə, zəhmətəş kəzənc mənə'lə olan mohlərdənliq dostqənləy əradən kəldərməyə çəlyşirlər. A qışi Məşədi İbad deməşən:

—Həçən jəxəş cə, bəl, zəhmətəş pyil kəzəmmək olar?

—Mahlərdənliqə.

—Həçən jəxəş ərvadəkəzlik edib qəzəl ərvadlara təməşə etməq olar?

—Mohlərdənliqə.

—Həçən xəlki mütəru qini oç nədub cibərlini sojmak olar.

—Mohlərdənliqə.

—Həçən əvam cəmlətinə qəzunu qul atub ony kəranlıkdə sak iəmmək uçun nəjə cəmmət kəbziləri iyp jymyru əq əvədən hyri, gəlman sətəmk olar.

—Mahlərdənliqə.

—Bəs qilədə qim dəjər qi mohlərdənliq iş səjdir.

—Həçə qis.

İndiq bəvərin əzizim by yəyalına də cəvab ver.

Həçən biz mofallərə isbat edə bildiqi artıq zəhmətqəşlər əjəhbə onları bir dəhə əlsənoyə həzə hədjanları əjdətmək olməz. v olməns butun hilyələri hər qəsa mo'lym olyubdyr.

—Mahlərdənliq qibi bəs bəgəzlyəklər onları bənləri və qəhnə huryəfatla birligdə kəbrə koljəndə.

«By zaman bir qəndli kabəğün də əvəzi qəndə qətediri. Səhibərdənlərdən bir nəçəsi oni dilə bəşdələr qi sən qəl bir səatlığa byrədə kərməzə pəltar qəj, otyr. İmam Hüsejn adlı bir nəfər kərə libəsində qəlib jəlandən sənin ilə kəhnə dəvəşə edəcəq və jərə jəkələcək, ondan sonra onyn məjitiini qəlib məjdəndan aparacəklər, onda sənə libəsəni çəjərsən, çəkək qədersən. Qəndli çək jəlvərdə qi ony byrakıslan xərman vəktdir, bəjə bəş işlərlə ony işindən əvərə etməsinlər. Onyn jəlvərməsinə dikət vərən olmadə. Axərda qəntliqə on mənat nəkd pyil vərtilər qi jərməca səata ony byrakırlar. Qəntli lə bəvəz kəlbə razz oлды, by şart ilə qi oqəzunu məjdənsən bir bəşən də, qəzə qəran jərə bəğləssənlər. Oda ərxəjən olsynyq oqəzunu oğyr ləməzələr. Bynədə razz oлдыlar. Qəndlinə oqəzunu bir tərəfdə bəğ ləməzələr. Özünədə kərməzə libəs əqəjdir bir nəçə qəlmə qədrədəq məclisin bir tərəfində oqəşədirtilər. Əlinədə bir kəhnə vərtilər.

Qəndli itizlər kəlbə qəzunu əqəzəndən qətməjirdi. Qun əvəzə dəjəncə, qəntin dili səlamməzə və ləhəljirdi, Qəntli əqəzunu by lə lətdə qərub əzunu İmam Hüsejn qəlcəq jol tərəfə dytarək bərdən «Ada, ada, ada, əj Hüsejn, əj Hüsejn, ədə qəl by zibilli bəşdən ələ, qəzə syyzəndən jəndə, mən çəkək qədirim!» dedi. By əzə məclisinə əğlasməyə qədən camaətdən bir şəkəllik kəpdy qi, to'zijo məclisi lap şəlli məclisinə dəndə, Qəran sənə molla əmi o çəlli cəmmət juzu qərocəq jə jək!

MUŞQAT

Xatiratımdən.

Məhərrəm.

Yşak idim. Məhərrəm əjü jəj qunlorinə dənüşmə idi. Bizim şəhər də xəbər çəkədi qi kətilənd sonra jəxəş səhib jəkyarə. kəla məhləllənd olacəkədr. Camaət, səhibə təməşə etməyə o məhləlləyə uç kojdy. Çək izdəhamlik idi, əmmə səhib qəstərmirdilər. Camaət axərda dilə qəldi qi, pəs səhib nəcə oлды. Səhibərdənlər dedilər: Həç qəs şumurluq vəzifəsinə ifa etməqə olməsinə qətməjir.

«By zaman bir qəndli kabəğün də əvəzi qəndə qətediri. Səhibərdənlərdən bir nəçəsi oni dilə bəşdələr qi sən qəl bir səatlığa byrədə kərməzə pəltar qəj, otyr. İmam Hüsejn adlı bir nəfər kərə libəsində qəlib jəlandən sənin ilə kəhnə dəvəşə edəcəq və jərə jəkələcək, ondan sonra onyn məjitiini qəlib məjdəndan aparacəklər, onda sənə libəsəni çəjərsən, çəkək qədersən. Qəndli çək jəlvərdə qi ony byrakıslan xərman vəktdir, bəjə bəş işlərlə ony işindən əvərə etməsinlər. Onyn jəlvərməsinə dikət vərən olmadə. Axərda qəntliqə on mənat nəkd pyil vərtilər qi jərməca səata ony byrakırlar. Qəntli lə bəvəz kəlbə razz oлды, by şart ilə qi oqəzunu məjdənsən bir bəşən də, qəzə qəran jərə bəğləssənlər. Oda ərxəjən olsynyq oqəzunu oğyr ləməzələr. Bynədə razz oлдыlar. Qəndlinə oqəzunu bir tərəfdə bəğ ləməzələr. Özünədə kərməzə libəs əqəjdir bir nəçə qəlmə qədrədəq məclisin bir tərəfində oqəşədirtilər. Əlinədə bir kəhnə vərtilər.

Qəndli itizlər kəlbə qəzunu əqəzəndən qətməjirdi. Qun əvəzə dəjəncə, qəntin dili səlamməzə və ləhəljirdi, Qəntli əqəzunu by lə lətdə qərub əzunu İmam Hüsejn qəlcəq jol tərəfə dytarək bərdən «Ada, ada, ada, əj Hüsejn, əj Hüsejn, ədə qəl by zibilli bəşdən ələ, qəzə syyzəndən jəndə, mən çəkək qədirim!» dedi. By əzə məclisinə əğlasməyə qədən camaətdən bir şəkəllik kəpdy qi, to'zijo məclisi lap şəlli məclisinə dəndə, Qəran sənə molla əmi o çəlli cəmmət juzu qərocəq jə jək!

Nəcin.

Kəldə bəisi mətəm — Səndə sutyri dinin Səndu ody ocağə — Qətdi fusyni dinin

Qəlmışədə məhərrəm — Məsciddə əğlajən jək. Birəz kərə qəjən jə — Qəjəncə bəğlajən jək Kan jəs toqən, jəran bəş — Bir sino dağışlan jək Ləjlələri qəbərđ — Əldə cəyni dinin Səndu ody, ocağə — Qətdi fusyni dinin

İçsi inəmməz oлды — məvhyəm olan bədisə. Məlvə ody nukto — nukta — igvə, həjəl, dəsisi Əsrar qəşl edildi — artıq çərlədi qışə Məscid qibi dağıldı — Darulfunyni dinin Səndu ody, ocağə — Qətdi fusyni dinin

Qəntli daha dənüşmə — dərqi-nədir məhərrəm. Qəlmışdi indi sətlik — qətmis ələm, qəndər, gəm Nə rovdə xən, nə molla? — artıq dəjəşdi ələm. Sysdy «dəbejə» — fərdi — «əri şü'yni dinin Səndu ody, ocağə — qətdi fusyni dinin

Kəhr olsyn icməti — omrə jəbanə, hər səj. Əsrə jərməjən o — tyg, təbi, sinc, səxşej Cəmmət, cəhənnəm, allah — va'iz çəkək, səbək, nəj. Həni hər məqədə vərsə — bir rəhnumyni dinin Səndu ody, ocağə — Qətdi fusyni dinin.

Naxçəvan məqtyby.

Allah əvvəla-Səjx qərim əgənnə omruna yzyın əfşəsin.

Və sənlin — Kommunyozənnə omruna yzyın əfşəsin.

Səjx Qərim Ağənnə omru biz Naxçəvanlılar için o səbəbdən ki mətlifdir qi məhi məhərrəm to'zijəsi məmənsəniətə cəmlərinin əndəklə jəldəndə xəlli cidd-cəhd və cəfənsənlük edijə, bələqə millətlər jəməndə xəcalət olməjək, və qəlib Bəqədə və Səljəndə jəlməşənlər qi Naxçəvan camaəti, Səjx Qərim və Hacı Hüseynə qimi rəqlərinin vucydi ilə imam to'zijasinə ləzimi vək nəvə bilməjdilər.

O dər qi Səjx cəməblər kərməzə səkəllərinə xəhişinə binaən Və libəjöl jəldəşdən xəhiş edibdir qi, məscidin etixəcəndən otəri kəpəratifdən ləzimi mikkərdə kənd və çəj bərkəllənd (həç olməşə juz olili pyil kənd və bir pyil çəj)

Biz bilmirik qi Vəlibəjöl jəldəşdə nə cavab həsil olyb, ancaq on dəjə bilirik qi jəldə vətənin ilməz, və sən bir qivəncə əhsən cilməz-qəzə qərumynin pərvərdi — qəzə ələmdən sənə bir min əvəz qəlib jətisər.

İnsallah və insallah! amin jə'min!
Ja Hüsejnli məzlyim!
O qi kəldə kommunyoz jəldəş, əməndə omri səffirli Naxçəvanlılar için bir bəstədən jəna çək əziz və əzizləkdər: o də həmmət mə'sələsidi.

Hər çənd onə çəlməşmənin bə rəqətdindən Naxçəvan əhəlisinə məmənsəz kəlbərdər, çəncə Rəhim Xən həmmətə səpələb, İsmail xən ləmmədə to'mir olyuyr, əmmə sətiz byrəssəndədr qi, indi məhərrəm qunlorində mə'münlər həməmənsəz kəla bilməzələr, səbbəbi bydər qi tovbə işləməmiş tə'yizə sury' etməq olmaz.

By bərdə Naxçəvan əhli həməmlərinin bəğhə olməssəndən bəkdəkədə olməzən qərtək çəqlilər. (ələl xusus məmmənlər).

Allah səbr versin.

Bəjalə.
Bəqə muhəsbət kyrnsynda.
Mən əsjikəm «Jeje» bək
*Zəla» *Zətə» *Zəje» bək
Muhəsbət kyrnsynda
Qəhnə Əli Bəjə bək
Pəlanalyz.

Qəlbə Qərim qışı və məhərrəm günləri.

Qəlbə Qərim qışının məscidə qətməyə heç qonlu olmazdı. İstəyi bu o deməyə doqul qı Qəlbə Qərim qışı dindar doqul idi. Jök o dindar idi. Həttə onun ən kəti bir azar olmaqna Qəlbəli olmağı sələdət verədi. Ancaq Qəlbə Qərim qışının məscidə qətməməyə bir üzrə varıdı:

Qəlbə Qərim qışı butan onru-nu həmişə oqlu qəçirmədi qı, axşam qun batandan bir saat sonra jərgəna qırıb jətar və səhərlər hələ jə namaz vaxtına iql saat kəlməz jəxydən kəlkər oq isinə qədərli.

By adət onyən uqun bir azar ol mışydı. O by adətə tərə qəd bilmirdi. Qəlbə Qərim qışının məscidə qətməməyədi adət azarından əjrlə bilmədiqindən ləri qəldirdi. Deməq Qəlbə Qərim qışı dən-məsə (muhiətə qəra) bir vaxtsiz bəntəjan xəryə.

No axşam mə'lyəm idi, na də səbəhə.

—

Bir il jəmə məhərrəm əjə qırımıdı. Qəndəz Ordybəddən Molla Əh məd əndinə bir həyovə molla qəlmədi. By molla çək səljəjən idi. Məclisi saat 11-dən tez kiyrtərməzdi.

Bir qun Qəlbə Qərimin sakkal dəslərə, onyən danladılar: «A qışı bə olmaz, bir əjəgən kəbirə səllə-nür, məscidə oql by kədar isləməyə jə jətmək olmaz, kiyəti qəmmə Qəna Fətiməj Zəhrəjə na cavab verəcəz-son?» - Qəbleji çək yəndə və səkkal dəslərəna səz verdijə by qəca məscidə qəlar.

Məhərrəmin 4-nci axşamı idi, səxəjə doqulub kiyrtərməz və molla mənbərə çükmişdi. Qəlbə Qərim qışı lap mənbərin kəbagəndə bağdə kiyrtə oturyb həmişə bojnəynə bağlədəy jəlləgən yelərləmə əlinə ələb qəzərlərin üstünə qəttürməzdi. Mollada xəki jəllə rəvəjətlər ilə bərq əqlatmakda idi. Hər qə Qəlbə Qərim qışının vəziyyətinə bə kəndə onyən xəlk qışı əqləjər zəmm etdirli.

Əqləsmənin by şirin jərəndə bərdən bəre Qəlbə Qərim qışı arka-

«Sə üstə jəkəldə, motal papəgə bə-standən duşdu, əjklər mənbərə tərəf jətkər, kəlkə və o hələ il ər kəssə üstündə jəxyjə qətdi. Mərsijə xəni mərsijəni qəsdli, həm bəşmə jətkər kəldərdi qı qərsun molla jə mərsijəni niyə jərəntək qəsdli. By arada molla bəgərde: «Cəmət kəjəməj Qəlbə Qərim o kədar əqləjəb qı gəşş əqləməz, tez olyn sy qədirin qışının jəzuna və sinə-sinə toqun əjləsən.»

Yşəklər cəld bir qəquum sy qə tirdilər. Əg səkkərlərdən biri syjə ələb və gəllətan Qəlbəjimin bəşmə və sinəsinə toqudu. Jənicə şirin jəxyjə qətməz Qəbleji sərəm bir hələ də kəlkə və bəgərde: «A qəpə qəyşəgə! mənim bəşmə na uqun sy islərsənüz dəli zəd olıməzəz-məz qı niyə kəjəmsiyəz jətmə» de jə kəlyəndən ditymsə olan Qəlbə Məstəfə qışının dəsəndən itlədi. Və əjəgə kəlikinə qətişə.

Birdə molla mənbərə və özünü məscidə cəməstin ortəsən də qərib fışrə qətdi. Jəldəslərə dedilər: «Qəlbəjə çək əqləjə gəşş əqləməmiş onə qəra bəşmə sy toq duq əlləh əer vərəsin.»

Qəlbə Qərim dedi: «Jəlanəjə imam Hüsejn gənim olсын, mən heç əqləməməmiş gəşş ədə idim, molla mənbərə çükəndən jətməz-dəm, Təksir by Qəlbə Məstəfə kiyrtərməkdə, qəri, mən məscidə qəyrtir, mən jətinədə də bəşmə sy toqur, özə bəldirə qı, mən qun bə-təndən jətarəm. By həyovə molla-də nəgəyləmə kiyrtərməzdi.»

İndicə əqləməkdə olan cəmət: Arvad, qışı həm qəlbə Qərimə qı lərdi.

O qəndən sonra (Bircə əsyərə qunundən başkə) əlinə kədar bərdə Qəlbə Qərim məscidə qərdimədim.

Hər qəli ində qı sərdə Qəlbə Qərim qışı sag ələsə idə heç əsyərə qun məsə işini byrəxəb məscidə qəlməzdi.

Çünqə zəhmətqəz bir qəntilim məscid qibi bir tənəb xəndə na işi və oradən na dilləq ələ bilər.

Xərdə xyrəş.

Molla əmi: bizim Kara Mərcəm dəjirəsində hər isə «Xərdə-xyrəş» isə ədə verməqdədirler. Məsələ: Kə operatij inəgəzə müdiri Hüsejn Qərimof 270 manat-duqəndər. Fəttəli Əhmədof 440 manat-muavim Kə-sən Sadıkof 50 manatə kədar pyl jəməslər, ancaq bizim dəjirədə bə-lə rəstrətlərə xərdə xyrəş ədə kəlyə bəşmərlər.

Hədələr pədələr.

SƏLLƏLLAHU ƏLƏJƏ-JƏ ƏBƏ-ƏBDDULLAH VƏ SƏLLƏ-LƏLAHU ƏLƏJƏ-JƏ MU'NƏZ-ZU'ƏFA Summas-salam ələqəm JƏ ƏHLUS SƏBRANNA AĞAJAN sadət və mə'təarən! və əjjuhal byrəzəjəjan by qun bən bilmərim siz bəhirsizimi na qəndər. Qəar bilməjirsizim isə ərz edim: By qun məhərrəmliyədə səhərin mə'təarənindən Mir-Əli-Nəgə əgə içəri səhərin nəcəvanlarənə jəni qəzə şirin qəlanlarını qəjəndirib həmərlə bojnəmə qiftəndəndən həməjli əsəb hər birinin əlinə bir qə-ləppəz vərəb sələrdə by nəkəjəz qəçəsini hər tərəfdənə musulmən kərdəslər, jəni kybə məjdəmə-nə cəibərləri, səməxə qəçəsini lətlərlər, Dağlı məhəlləsinin cəməstəri jəzurlarınə pələçək sirtun, nəslərəna səmətə toqucu cəməstəri hər-hər-lər-lər-dərdərlər. Təməşəçilərdə bəylərə nəkəb dəjirdilər qı, jəşəssən və lə vələşi musulmənə Ənimə həmə o qəçmiş qunlar və o Mirəlionəgə, əgə ində qəmmənat bəgəndə səlləgə əqləşib ləb - ləbi - qışimşij jifir.

Hədələr pədələnci.

„Qəçən jyrədyn kədrini duşən jyrəddə bilərlər“.

Molla əmi! bir nəçə il byndən əvvəl Qəncədə olan kommynxoz idarəsinin bəşində Cəfər dəjəy dyan zaman həmə onyən üstünə kəş-kərib dəjirdilər və gəzətlərə jə-zərlərdəy: Sən səhərin əbədənəz məsəjnə fışir vərəmsən. Ancaq bə nəvə Cəfər dəjə qəcə və qəndüz çələşib səhərdə bəg dəzəldirdi; yəyq binaları tə'mir etdirirdi, qəçə lərin xarəb olməsənə və səhijə nüktejə nəzərinə jəksə səxlənmə-məsənə çələşərdə.

Bynylnə bərabər onyən Qəncədə qərdəduq işlər nəzərə ələmmə-jəb sən isləmərsən dəjə onyən Qəncə Kommynxozyndən qənar etdirilər.

Zəlmə oql Cəfər bilmərim qəndə Qəncə Kommynxozyndə ozu il əpərdə və jəxyd jərəndə kəlan işçilərə ismi-əzəmə du'si əxydə nə etdissə o qəndəndən bəri kommyn-xoz ədəl idarənin qərdəduq işlərdən əslə bir nənuyədə olyn jəxyd.

İndi kommynxoz sədrə hər jərə lərdə olan həyətəmlərini bəz tə'

Məni aqah ediniz.

Molla əmi, mən ibadət xənalə-rən çəkynə qəzmışəm. Əqşərində ibadət zəməni ədamlər əlləmə mə rəciət etdirdəy bəşləmə, jətkər dyt dylkərləmə qərmüşəm.

Molla və qəşidən səbbəni so-ryədykə mənə dəjiblər: «səndə to jəy kəxyzəcə əkil jəkdər; onlar sy içəldən sonra bəşləməni kəldərib əlləmə du'a edirlər. Onlar byny bil-ir, əmə sən by əndəq bilmərsən. Əjə olyn sənə!».

Dəgryş qə xəcalət çəqdim, fışir mən qəttürdüm. By fışir il qə dirdim bir dəstə tojyq, xəryəzə rəst qəldim, bir kədar onlara təməşə əladim qərdüm, həkkəkdə by kəylər sy içəndə bəşləməni jətkər, kəldərib qərdüm. Dikkət etdim qərdüm by hərəqət əlləmə ibadət etməq için dəjli: dindərlərinə əldəklərə syjə bəgəzlərəna isləməq içindir.

Bəkdən qərdüm bynylnə bən dəsəntəquim məsələ həl olynmə-də. Fışir mən qəttürməsdə bərdə qərdüm bir dilonçə bəşmə bir kə-pədən içəri sələb dəjir: «Jə həz-

rət Abbas!» byny eşitçəq çək sə-jəntim, dedim by çək jəxyşə oldy mənim için by məsələni o sərh ədər. Kəpə tərəfə jəndəkdə rylə-rydə əqləşən bir nəfər cəvan, dilonçəjə dedi: «A qışı əmə Həz-rət Abbas dənə qəçə qətdi!» By ny eşitçəq əlim by umiyyəndə də əzəldim. İndi molla əmi, sızdən xə hış edimə qı, mənə bir bələmə mə-lyəmə vərəsiniz qərdüm du'a ədəndə ədamlər əzunu qəpə dytmək nə dəməqdər. Qəar dəsənz qı əlləh qəqdədir bən bynə inəməjəcə-kəmm çünqə əlimalər dəməşlər qı, əlləh hər jərədə var, mənzili olməz. Bəjlə olan syratdə ədamlər bəşlə-məni jətkər, kəlkəzəmə nə dəməq-dirdi?

Ədəq əlləh qəqdədirsə sə ibadət etdirdəq mijjəllək vərəmək, kəlk-mək, dəməq, jərə çəqməq səgə so mə bəşyləmək du'a ədəndə xəndə məysikə çəlmək, bəzinsidə sojnyəb bir birini qybytləmək nə dəməq-dir? Xəhş edimə by bərdə məni əqəh ədəsiniz.

Dindər.

„Qəçən jyrədyn kədrini duşən jyrəddə bilərlər“.

mir etmişiqdə sə lap jəndəjir. Çünqə: o nisanələr Cəfər dəjədən kəltəmərd.

Duqənlər yəy, həyətəmlər dəjəy dəğərlər. Bynylnə tə'mir edib jəni binalar ətirtmək ləzəm oldyğy hələ də kommynxoz jətar.

Qəçələrdə jəgən jəgəslər qəl hələmə ələb bələcə qəqlimə jərəl kiyj hələmə dəsəb, səhərin ortəsən də bynyne qəlan cür-bəcür ulynət lərin kərxəssyndən cəmət çək jərəndə qəndəndə bynyne jəllək təxə-jəy qəçir. Kommynxoz işçiləri hələ qəlmə çinəvniqlər qı idarəto oty rəqəz qəzərdən hələ qələcəqə plan çəzərlər.

Byny qərdən Qəncə vətəndəsləri «qəçən jyrədyn kədrini duşən jyrəddə bilərlər» dəjib əli çərxəb, by sətt Cəfər dəjəmə xərtəməkdə-ərlər.

Əlləh bəzə kommynxoz işçiləri-na Xərasən kismət əjləsən, bəşdə ələm qəttəren Kəbyzof olmaq şər-tilə.

İndi kommynxoz sədrə hər jərə lərdə olan həyətəmlərini bəz tə'

Bəqə xəbərləri.

Qəzəl tərbiyələri

Bynylnə bərabər xəbər vərəjə qı səhər səhər səhər bəgəndə tələ-bətlərimə heç sytyklyk və heç tər-qəkləzənə nədə bəşlək otub qəçərlərə vəçəşmərlər. Həttə heç çərxəq ələmə ilə bir birləri ilə ətəşmərlər-lər. Əhəbdə bynylnə həməmə əldə-ləri, tərbiyənin qəzəl tə'sirindəndir. Məsəlillə qəzə doqməsin.

Sigə cəri edilməjir.

Mə'lyəm oldyqə, üzrə hər il səhər bəgəndə qəçələr kəranəlk dəsə-diqəndən sonra bəz'i hələmə ədəbli səksələr bəz'i kədanlar ilə əgac dində məzəkləşərdərlər. By əhvalətə kommynxoz ələjənə və ələjəssə-vəlmə bynylnə bəşə dəsədqəndən və by məzəkləmə məsələsindən jə mən xəstəliqlər məjdənə əldəqindən hissi etdiqəndən by il bəgə məv-cəyd olan əşklərlə tər-təməz səndir mışdır qı qimsə bir birinin əzunu qərməsin. Jəz qərdəmədqə əhəbd də jyrəq byləməz jyrəq byləməz jəndə sigə cəri edilməz. Əfərin by kylləbə.

Qəca saat iqdə rəjəmə qəl.

İdarəjə bəldirijlərinə qəra əfv əmyimi əssəsi ilə bəgəşlənməmə olan 25 ryləbni bir tərə kədanəndən əlməkdən otəri qəçə saat 3-dən işləjəndə rəjən ədamlər həmə kə-dəmə çərimə vərəməqə rəjəmə də'vət edirlərimə.

İDARƏDƏN. - Biz by əhvalətə bəşlək etdiqə və mə'lyəm oldy qı, o vəktlər həvə işləkləndəndən o vəkto qəcə dəməq olməz. Ona qə rədə təksir qəlanlırən dəqəl bələq qətmijənəldəndir.


İnqiləs dili.

İdarələrdən birinin məstəkmə kiylykçylərə İnqiləs dili ökyməgə təqvil etmişdir. Həl-byqı həmə in-darədə işləjənlərin 99% i tərə qıli bilməjir.

İDARƏDƏN: — Jəşəssən bələ məstəkmə.

Kəmiş.

1930-ncy ildə məhərrəmliq tipləri



Məhərrəmliq mütəssərrişində "dillər" fəxri cəngəli Ekspozitsiyası.